

## "Məşvərət" bülleteni № 8-9 (dekabr-yanvar, 1997)

"Azərbaycanda özəl biznesin və bazar iqtisadiyyatının inkişafına yardım" layihəsi  
Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (Center for International Private Enterprise - CIPE, ABŞ) vəsaiti  
hesabına çap olunur  
Bülletenin redaktoru: Nəcəf Nəcəfov, Redaktor müavini: Ədalət Tahirzadə, Məsul katib: Firudin Musayev,  
Abil Bayramov, Bilgisayar tərtibatçısı: Etibar Axundov

### Mündəricat

1. SABİT BAĞIROV. KORRUPSIYA: AĞACI İÇİNDƏN YEYƏN QURD
2. ARİF ƏLİYEV. İNFORMASIYA AZADLIĞININ HÜQUQI TƏMİNATI.
3. LALƏ CƏFƏRLİ. TRANSLİTERASIYA MƏSƏLƏSİNƏ DAİR
4. RASİM MUSABƏYOV. LOBBİZMƏ AYIQ BAXIŞ
5. NIYAZİ MEHDİ. PARLAMENT ÜÇÜN ÇOXLUĞUN METAFİZİKASI. DEMOKRATİYANIN KOPERNİK İNQİLABI HAQQINDA
6. LALƏ NƏCƏFOVA. BÖYÜK BRİTANIYA PARLAMENTİ ÜZVLƏRİNİN İCTİMAİ HƏYATDA DAVRANIŞ STANDARTLARI
7. ABŞ İNFORMASIYA MƏRKƏZİ: İMKANLAR GENİŞLƏNİR

### KORRUPSIYA: AĞACI İÇİNDƏN YEYƏN QURD

SABİT BAĞIROV

Korrupsiya dünya problemidir. Azərbaycan üçün də bu problemin həlli olduqca önemlidir. Bunu nəzərə alaraq bülletenimizin bu buraxılışından başlayaraq adı çəkilən problemlə əlaqədar məqalalər dərc edəcəyik. İlk material Dünya Bankının "Dünyanın inkişafı barədə illik hesabat"ındakı (1997-ci il üzrə) korrupsiya problemi haqtında qeydlərə həsr olunur. Növbəti bülletenlərimizdə korrupsiya ilə beynəlxalq səviyyədə mübarizə mövzusuna həsr edilmiş məqaləni və Azərbaycanda korrupsianın azaldılması istiqamətləri haqqında bəzi mülahizələrimizi oxuların diqətində çatdırmağı nəzərdə tuturuq.

#### 1. KORRUPSIYA BİR PROBLEM KİMİ

DÜNYA BANKININ 1997-Cİ İL ÜZRƏ HESABATINDA

KORRUPSIYA PROBLEMİNƏ AİD QEYDLƏR

Bu gün bütün ölkələr korrupsiya ilə mübarizə aparır. Son illər ərzində korrupsiyaya görə bir sıra ölkələrin hökumətləri kənarlaşdırılıb. Cənubi Koreyanın iki prezidenti məhkəməyə cəlb olunub və günahkar hesab edilib. Braziliyanın keçmiş prezidenti korrupsiyaya görə impiçmentə məruz qalıb. 1996-ci ilin sonunda prezident seçkilərindən sonra ABŞ cəmiyyətində siyasi kampaniyaların maliyyələşdirilməsi və bunun dövlət siyasetinə təsiri problemləri ilə əlaqədar kəskin mübahisələr gedirdi.

Korrupsianı müxtəlif şəkildə izah edirlər. Bu hesabatda korrupsiya şəxsi maraqlar naminə dövlət hakimiyyətindən istifadə kimi başa düşülür. Korrupsiya qanun pozuntularına stimullar olduğuna görə dövlət orqanlarının daxilində yaranan problemlərin bir hissəsidir. Dövlət tərəfindən həyata keçirilən kurs və tənzimləmə rejimi arasındaki uyğunsuzluqlar və institusional məhdudiyyətlər korrupsianın çıxırlanməsi üçün şərait yaradır.

Korrupsiya özəl və dövlət sektorlarının kəsişməsində yerləşir; bu isə iki tərəfli hərəkəti olan gücəyə bənzəyir. Xüsusi maraqlar (daxili və xarıçı) qeyri-qanuni üsullarla rüşvət verib qazanc əldə etməyə yollar tapır, dövlət qurumları isə onların qarşısında etibarlı məhdudiyyətlər olmadığını görə rüşvəti redd edə bilmir.

Korrupsiya əhalinin dövlət qurumlarına inamını azaldır və beləliklə, hökumətin sosial bazasını dağdırır. Dövlət məmuruna verilən ləp kiçik həcmədə rüşvət elə də böyük qəbaət görünməyə bilər, ancaq bu kiçik hadisənin çox dərinə işləyən nəticələri ola bilər. Kiçik görünən belə pozuntuların qarşısı alınmazsa onlar çoxalıb yayılaraq yavaş-yavaş qanunçuluğu elə hala gətirə bilər ki, cəmiyyətin digər üzvləri də qanunlara riayət etməyi mənasız sayarlar.

Araşdırmalar göstərir ki, rüşvətxorluğun dərəcəsi ilə (biznesmenlərin qiymətləndirmələrinə görə) investisiyalar və iqqisadi inkişaf arasında tərs asılılıq var (şəkil).

İş adamları arasında aparılan sorğu korrupsianı bir çox ölkələrdə biznesin inkişafına mane olan əsas səbəblərdən biri kimi qiymətləndirməyə imkan yaradıb. Başqa sorğular onu göstərir ki, kiçik həcmli rüşvət verməyə məhz azteminatlı adamlar vadar olur.

İnkişaf etmiş bir çox ölkələrdə korrupsiyaya ikili münasibət qalmaqdadır. Bu ölkələrdə ümumi rəy belədir ki, korrupsiya kommersiya çarxlarını yağılayır və o olmadan nə kommersiya anlaşmaları, nə də iqtisadi inkişaf mümkün olar. Bu dəlillərə əsas verən odur ki, bəzi ölkələrdə yüksək korrupsiya yüksək iqtisadi artımıla

müşahidə olunur. Bu ziddiyətin izahı həmin ölkələrdə mütləq rüşvət vermək lazımlımasına və verilərsə hər hansı məsələnin müqələq həll olunacağına şübhə yaranmamasındadır. Korrupsiyaca eyni səviyyədə olan ölkələr investisiya səviyyəsinə görə xeylən fərqlənə bilər. Rüşvətin nəticələrinin öncədən proqnozlaşdırılması dərəcəsi yüksək olan ölkələrdə investisiyaların həcmi dəhər yüksək olur, lakin hətta bu ölkələrdə də korrupsiya iqtisadi fəallığa mənfi təsir göstərir.

Korrupsiya özü-özünü qidalandıraraq qeyri-qanuni gəlirlər spiralını getdikcə daha sürətlə fırladır və nəticədə inkişafın qarşısı alınır, tərəqqi illəri tənəzzülə əvəz olunur. Zaman keçdikcə korrupsiya cəmiyyətin canına elə dərəcə ki, hətta hökumət onun qarşısını almaq istədikdə çox böyük müqavimətlə rastlaşır. Nəticədə korrupsiya ağacı içindən yeyən qurda çevrilərək dövləti içəridən məhv edən ən qorxulu amillərdən biri olur.

## KORRUPSIYANIN SƏBƏBLƏRİ

Korrupsiyaya həvəs dövlət məmurlarının səlahiyyətləri çox, məsuliyyətləri isə az olduqda yaranır.

Siyasetçilər, bürokratlar və hakimlər qit sərvətlərin əldə edilməsi yollarına nəzarət edirlər və ayrı-ayrı şəxslər, iş adamları bu sərvətlərə yalnız müəyyən ödəmələrdən sonra yol tapa bilərlər. Dövlət məmurları vəzifələrindən istifadə edərək şəxsi qazanc məqsədi ilə rüşvət almaq, ayrı-ayrı şəxslər isə dövlətdən istədiklərini əldə etmək üçün rüşvət vermək arzusunda ola bilərlər.

Bəzi hallarda iyerarxiya ehramının yuxarı və aşağı qatlarında mövcud olan siyasi mühit korrupsiyaya imkan yaradır. Daha çox hallarda rüşvət aşağı səviyyəli məmurlara (vergi müfəttişi, polis və s.) verilir. Korrupsiya endemik xarakter daşıdığıda məmurlar qəsdən müxtəlif bəhanələr tapıb işi uzada bilir ki, daha böyük miqdarda rüşvət alınsınlar. Korrupsiya, şübhəsiz, hakimiyyətin ali təbəqələrində də var və irimiqyaslı sazişlərin imzalanması, özəlləşdirilmə, ixrac üzrə kvotaların müəyyənləşdirilməsi, təbii inhisarların tənzimlənməsi və b. özünü göstərir.

Korrupsyanın səviyyəsi məmuranın və rüşvətverənin tutularaq cəzalandırılması ehtimalından da asılıdır.

Rüşvətxorluğun qarşısının alınması sahəsində hökumətin fəaliyyəti zəif olan ölkədə korrupsyanın səviyyəsi yüksək ola bilər, çünkü qanunu pozanlar belə düşünə bilər ki, tutulmalarının, yaxud tutulacaqları halda cəzalandırılacaqlarının ehtimalı azdır, ona görə ki, məhkəmə sisteminin özü də rüşvətxordur.

Rüşvəti verənlərin və alanların tutulduğu zaman məruz qaldıqları cəzanın rüşvət nəticəsində əldə edilən qazanca nisbətən yüngül olması da rüşvətxorluğun çıxəklənməsinə imkan yaradır. Dövlət məmurlarının həll etdikləri məsələlərin qiyməti onların aldıqları məvacibdən bir çox hallarda qat-qat çox olur. Dövlət məvaciblərinin səviyyəsinin aşağı olduğu yerlərdə məmurlar orta sinif səviyyəsində (heç olmazsa, onun aşağı səviyyəsində) yaşamaq arzusuna düşərək gəlirlərini rüşvətlə artırıb bilərlər. Lakin dövlət məmurlarının məvacibinin sadəcə qaldırılması ilə rüşvətxorluğun öz-özünə azalmasına nail olmaq mümkün deyil. Əmək haqqının islahatı məmurların fəaliyyətinə nəzarətin də artırılması ilə yanaşı getməlidir.

## KORRUPSIYANIN AZALDILMASI

Bu iş üç istiqamət üzrə aparıla bilər:

- qanunlara tabe olan bürokratiyanın yaradılması;
- korrupsiya üçün imkanların azaldılması;
- nəzarət və cəzalandırma mexanizmlərinin möhkəmləndirilməsi.

*Qanunlara tabe olap bürokratiyanın yaradılması.* Bunun üçün kadrların işə qəbul edilməsi və irəliləməsi siyasi himayədarlıq, qohumbazlıq, tanışlıq və yerlibazlıq prinsiplərinə yox, onların şəxsi keyfiyyətlərinə və ədaletli əmək haqqı sisteminə əsaslanmalıdır.

*Korrupsiya üçün imkanların azaldılması.* Ümumiyyətlə, qeyd olunmalıdır ki, iqqisadiyyatda rəqabəti artırıb istənilən islahat rüşvətxorluğu qidalandırın amilləri zəiflədir. Beləliklə, xarici ticarətdə dövlətin iştirakının azalmasına, sahibkarlığın inkişafını ləngidən amillərin aradan qaldırılmasına, dövlət müəssisələrinin müsabiqə əsasında özəlləşdirilməsinə yönəlmış siyaset korrupsiya ilə mübarizəyə yardım edər. Hökumətin ixracata və ya sahibkarlıqla məşğul olmağa dair lisenziyalar vermək səlahiyyəti yoxdursa bu sahələrdə rüşvət almaq mümkün olmayıcaq. Əgər subsidiyalar programı ləğv ediləbsə onlarla bağlı rüşvətlər də aradan qalxataq. Əgər qiymətlərə nəzarət ləğv ediləbsə qılığın olub-olmamasını rüşvət yox, bazar qiymətləri göstərəcəkdir.

Dövlətin səlahiyyətlərinin azaldılması heç də tənzimləmə və xərclər üzrə ciddi əsaslandırılmış programların ləğv edilməsi demək deyil. Bu cür programlar ləğv yox, isləh olunmalıdır. Əgər polis rüşvətə qurşanıbsa heç də polisi ləğv etmək lazımdır. Korrupsiya ilə mübarizə programlarına aid olan və səmərəli sayılan bir sıra tədbirlərin siyahısı aşağıda verilib:

- qanunlara aydınlıq getirmək və onları yenidən elə tərtib etmək lazımdır ki, məmurların özbaşınalığına yer qalmasın;
- qanun və qaydaların geniş izahına daim diqqət etmək;
- bazar iqtisadiyyatı münasibətlərinə məmurların özbaşına müdaxiləsini məhdudlaşdırın şəxslər daxil etmək (məsələn, sudan, otaqlardan istifadə etmək haqlarının, ixracat lisenziyalarının satılması hökumətin korrupsiya ilə mübarizəsində səmərəli ola bilər);
- açıq müsabiqə, tender üsulundan geniş istifadə etmək.

*Nəzarət və cəzalandırma mexanizmlərinin möhkəmləndirilməsi.* Müstəqil nəzarət orqanları da rüşvətxorluğun məhdudlaşdırılmasında müsbət rol oynaya bilər. Müxtəlif ölkələr müxtəlif üsullardan istifadə edir:

- bəzi ölkələrdə korrupsiya ittihamları araşdırmaq və işi məhkəməyə vermək hüququna malik müstəqil komissiyalar və ya baş inspektorlar var. Bu cür komissiyalardan ən məşhuru Honkonqda fəaliyyət göstərən korrupsiya ilə mübarizə üzrə müstəqil komissiyadır. Komissiya birbaşa ali hakimiyət orqanına (Honkonqda bu, qubernatordur) tabedir və ən geniş səlahiyyətlərə malikdir;
- vətəndaşların şikayətlərini dirləyən və araşdırın xüsusi təşkilatlar (ombudsmenlər) yaradılır. Bu isə dövlət orqanlarının məsuliyyətini artırır və rüşvət alarkən onları xeyli çəkindirir;
- dövlət qulluqçularının başqa məmurların (o cümlədən əz həmkarlarının) rüşvət alması barədə məlumatı çatdırması haqqında xüsusi əsasnamənin tətbiq edilməsi (məsələn, ABŞ-da qeyri-münasib şərtlərlə imzalanan sazişlər barədə məlumatı müvafiq orqanlara çatdırın işçilərin fərqləndirilməsi barədə belə bir əsasnamə qüvvədədir);
- korrupsiya ilə mübarizədə vətəndaş qurumları, birlikləri də mühüm rol oynaya bilər, bir şərtlə ki, hökumətin fəaliyyəti barədə hərtərəfpi məlumat əldə etmək imkanına malik opa bilsinlər. Hökumətlər bütçə, qoplanmış kəşfər, qüvvədə opan müxtəlif normativ aktlar haqqında ictimaiyyətə məlumat verməlidir. Hökumətin maliyyə fəaliyyətini müstəqil auditorlar yoxlamalıdır. Auditor yoxlamalarının olmaması kizli fondlar, bütçədən kənar vəsaitlər barədə sərəncam vermək hüququna malik rəhbərləri rüşvətə təhrik edə bilər;
- ABŞ-da və bir sıra Avropa ölkələrində məlumat azadlığı haqqında qanunlar ictimai nəzarətin təşkilində vacib vasitə sayılı bilər. Avropa İttifaqının yaxın keçmişdə qəbul etdiyi sərəncamda onun üzvlərindən məlumat azadlığı barədə qanunun qəbul edilməsi tələb edilir. Bu qanunlar vətəndaşlara hökumətdən istənilən məlumatı (hətta onların həyatı ilə biləvasitə əlaqəsi olmayan) almağa imkan verir ki, bu da vətəndaşlara dövlət məmurları barədə rəy söyləməyə, o cümlədən seçki bülletenləri vasitəsi ilə və ya məhkəməyə müraciət etməklə etiraz bildirməyə imkan yaradır. Lakin əldə olunan məlumatdan istifadə edərək hökumətə təsir göstərmək mexanizmləri cəmiyyətdə işləmirsə həmin məlumatın qiyməti çox cüzi olar. Məhkəmələrin tam müstəqilliyi vətəndaşlara hökumətin qanunları pozmaması təsir göstərməsinə imkan yaradır;
- kütləvi informasiya vasitələrinin çıxışları da vətəndaşları məlumatlandırmaq sahəsində vacib yollardan biridir. Azad mətbuat qanun pozuntuları ilə mübarizədə, xüsusən bürokratların və siyasetçilərin özbaşınlığı ilə başqa mübarizə yolları olmayan ölkələrdə ən başlıca vasitə ola bilər. Hətta məlumat təminatının və cəzalandırma sisteminin olduğu ölkələrdə də vətəndaşların təkbaşına yox, məhz birliklər vasitəsilə hərəkət etməsi daha səmərəli olar.

## **İNFORMASIYA AZADLIĞININ HÜQUQİ TƏMİNATI**

**ARİF ƏLİYEV**

Son zamanlar yenə də KİV haqqında qanuna düzəlişlər edilməsinə dair fikirlər səslənməyə başlamışdır. Bu halda çox vaxt dövlət sırrının yayılması və ya ölkənin beynəlxalq nüfuzuna ziyan vurulması, vətəndaşların namus və ləyaqətinin tapdanmasının qarşısının alınması, əhalinin ədəb qaydalarının qayğısına qalınması zəruretine istinad edirlər. Belə problemlərlə qarşılaşanlar sırasında bizim birinci olmadığımıza görə bu problemləri artıq həll etmiş ölkələrin təcrübəsi daha faydalı və qiymətlidir. Odur ki, bülletenin redaksiyası azad dünya ölkələrində informasiya azadlığının hüquqtəminatı haqqında yazılar nəşr etməyə başlayır.

### **1. DÖVLƏT SİRRİ VƏ İNFORMASIYAYA DAXİL OLMA HÜQUQU**

Baxılan problemdə principial yanaşma Qərb demokratiyası ölkələrində belədir: "Bütün sənədlər qanun onları açıq-aşkar istisnalar sırasına aid etmədikdə ictimai səviyyə daşıyır". Hətta məsələ "məxfi" kimi dəyərləndirilən informasiyaya aid olduqda belə hökumət orqanları cəmiyyətin bu informasiyanı almaqda maraqları ilə məxfiliyin saxlanması zərurəti arasındaki nisbəti götür-qoy etməlidir.

Məsələn, Avstriyada bu prinsip informasiya azadlığı haqqında federal və torpaq qanunvericiliyi aktlarının əsasını qoymuşdur. İsveç hökumət orqanları informasiyanın alınması üçün verilən istənilən sorğuya gün ərzində baxmalı və yaxud onun baxılmasını ləngidən səbəbləri göstərməlidir. Hollandiya qanunvericiliyinə görə, hökumət orqanları sorğunu yalnız informasiyanın yayılması nəticəsində Tacin tamlığı, dövlət təhlükəsizliyi və ya xüsusi şəxslərin maraqlarının müdafiə olunmasının real təhlükəyə məruz qaldığı halda təmin etməyə bilər.

ABŞ, Fransa və Almaniyada informasiyaya daxilolmanın konstitusiya hüqutu dedikdə öz rəyini bildirmək və nəşr etmək azadlıqlarını təmin edən normativ aktların müddəələri başa düşülür. ABŞ-da hər bir vətəndaşın belə hüququ var. 1978-ci ildən etibarən Fransada qanun həmcinin hər bir şəxsə bütün (cüzi məhdudiyyətlər) sənədlərə daxilolma hüququ verir.

Buna baxmayaraq, bütün ölkələrdə hökumət orqanlarının milli təhlükəsizlik və ya müdafiə qabiliyyətinə toxunan informasiyanın verilməsindən imtina etmək hüququ var. Ayrı-ayrı ölkələrdə beynəlxalq münasibətlərə ciddi ziyan vura biləcək informasiyanın da yayılması qadağandır. Lakin belə hallarda qanunvericilik, bir qayda olaraq, tələb edir ki, istənilən rədd cavabının səbəbləri yazılı şəkildə verilsin və apellyasiya hüququ haqqında ərizəçinin məlumatı olsun. Norveç və İsveçdə jurnalistin rədd cavabını yazılı şəkildə tələb etməsi çox vaxt həlleddici olur və dövlət məmuru tələb olunan sənədləri təqdim etməyə məcbur olur. Başqa halda ərizəçi ondan şikayət edə bilər.

Bir çox ölkələrdə informasiya verilməsindən imtina edilməsi bununla əlaqədar şikayətlərə baxmaq məqsədi ilə yaradılmış xüsusi orqan (və ya həmin idarənin ali orqanı) tərəfindən həyata keçirilən inzibati nəzarətin

mövzusuna çevirilir. Bu orqanların qərarından məhkəməyə pşkayət etmək olar. İsveçdə parlament tərəfindən təyin edilmiş ombudsman materiallarının aşkar olunmasına nəzarət edir və meydana çıxan mübahisələri həll edir. ABŞ-da informasiya verməkdən imtina edən müəssisənin başçısından şikayət verilə bilər.

"Dövlət öz sirrini qorunalıdır, lakin bu sirri ondan qoparmış mətbuat orqanı da belə müdafiəyə layiqdir" - demokratik ölkələrin mətbuat orqanları haqqında qanunvericiliyin əsasını təşkil edən və təcrübədə çox nadir hallarda pozulan başqa bir prinsip bu cărdür.

Avstriya, İsveç və ABŞ dövlət sirri təşkil edən məlumatların nəşri zamanı mətbuat orqanlarını ən güclü şəkildə dəstəkləyir. Məsələn, İsveçdə hökumət informasiyasının sızması mənbəyinin aşkarlanması milli təhlükəsizlik problemləri ilə bağlı olmadıqda jurnalistlər bu mənbənin açılmasına məcbur edilə bilməzler. ABŞ-da mətbuat nümayəndələrini əslində istənilən məxfi informasiyanın nəşrinə görə məhkəmə ilə təqib etmək olmaz; məhkəmə ilə cəza verilməsinə səbəb olan yeganə nəşr kateqoriyası kəşfiyyat xidmətləri casuslarının adlarının açıqlanması ilə bağlı yazılıdır ki, bu da belə informasiyanın yayılmasının həmin xidmətlərin fəaliyyətinə zərər vurdugu halda doğrudur.

Bəzi ölkələrdə (Avstraliya, Almaniya, Norveç) ifşanın ictimai marağa xidmət etməsi faktı qeyri-qanuni yolla əldə edilmiş informasiyanın nəşrinin müdafiəsini təmin edir. Lakin hətta məxfi informasiyanın nəşrinə görə mətbuat orqanlarının ümumiyyətlə cəzalandırıla bilmədiyi ölkələrdə məlumatın sızmasına məsuliyyət daşıyan dövlət məməru məxfiliyin pozulmasında günahlandırıla bilər, cinayət və ya mülki məsuliyyətə cəlb edilə, işdən azad edilə bilər. Yalnız bəzi ölkələrdə hökumətə məxsus informasiyanın məxfiliyinin saxlanılmamasına görə məsuliyyət müəyyən edən qanunvericilik mövcud deyil.

"Con Feyerfaks və Oğullarına qarşı Avstraliya İttifaqı Ltd." adlı hay-küülü işdə Avstraliya Ali Məhkəməsi kitabdan olan parçaları iki qəzətin nəşr etməsinə daimi məhkəmə qadağasının qoyulması haqqında hökumətin tələbini təmin etməkdən imtina etdi. Bu kitabda dövlət xadimlərinin birindən alınmış bir sıra sənədlər ictimaiyyətin nəzərinə çatdırılırdı. İctimaiyyətin maraqlarını nəzərə alaraq məhkəmə nəşrə qadağa qoyulmasını vacib bilmədi. Avstraliya hökumətinin digər hökumətlərin gözündə nüfuzdan düşməsi faktı məhkəmənin qadağa qoymasına kifayət etmədi.

"Əgər dövlət məməru qanunla onun üzərinə qoyulmuş məxfiliyin saxlanılması öhdəliyini pozaraq hər hansı informasiyanı yayırsa yalnız onun özü buna görə məsuliyyət daşıyaraq Jurnalınlar və KİV-in digər işçiləri bu cür informasiyanı maneəsiz nəşr edə bilər və bunun üçün məsuliyyət daşımir" (Avstraliyanın "KİV azadlığı haqqınna" qanunundan – Auskunftspflichtgesetze)

*Məqalə hazırlanarkən ARTIKLE 19 beynəlxalq qeyri-hökumət təşkilatının və Aşkarlığın Müdafiəsi Fondunun tədqiqatlarından istifadə olunmuşdur.*

## TRANSLITERASIYA MƏSƏLƏSİNƏ DAİR

### LALƏ CƏFƏRLİ

Tez-tez belə bir mənzərənin şahidi oluruq: hər hansı əcnəbi ilə ünsiyyətdə olarkən soydaşlarımız rus dilində danışmağa təşəbbüs göstərir, əcnəbinin azərbaycanca danışdığını gördükdə isə onunla Anadolu türkçəsində danışmağa çalışırlar. İnana bilmirik ki, məhz bizimlə danışmaq üçün kimsə bizim dilimizi öyrənə bilər. İnana bilmirik ki, "ayrılıqda" bizlər də maraq kəsb edə bilərik.

Çox təəssüf ki, bütün bunların kökü dərindir. Bunlar o köklərdir ki, bizləri Azərbaycan haqqında "respublika" ("respublika ictimaiyyəti", "respublika yiğma komandası") terminini işlətməyə vadar edir. Təsəvvür edə bilərikmi ki, Fransada, yaxud İranda özləri haqqında bu cür danışarlar? Axı onlar da bizim kimi respublikadır. Soruşulsə ki, niyə biz belə hərəkət edirik, cavab yəqin ki, bu cür olacaq - düşünmədən.

Yəqin bunun səbəbi ondadır ki, biz "respublika" məfhüməna sovet dövründə beynimizə hopdurulmuş spesifik bir anlayış aid edir. Biz hələ də özümüzü ayrıca götürülmüş, müstəqil dövlət əvəzinə, daha böyük, daha vacib mövcudatın bir hissəsi kimi təsəvvür edirik. Yəqin elə bu səbəbdəndir ki, Rusiya özü haqqında danışanda "ölkə" deyir və çox güman ki, Rusiyaya belə deməyə həmin dərin köklər imkan verir. Həmin köklər ona xariç anlayışını "yaxın" və "uzaq xaricə bölməyə imkan verir, bizi isə fikirləşmədən, tez bu terminologiyani qəbul etməyə vadar edir.

Bu, siyasi, sosial və eyni dərəcədə psixoloji hadisədir. Biz özümüzü yenidən əyrənəcək, inkişaf xəstəliklər mərhələsini də keçəcək və özümüzün ayrılıqla bir ölkə odduğumuz fikrinə alışacaqıq. Özümüz haqqında imperiyanın tərkib hissəsi kimi düşünən zaman işə düşmüş psixoloji mexanizmlər sınaq və şüurlardan silinib gedəcəkdir.

Lakin bu inkişaf xəstəliyinin mövcud olmaqdə davam edən başqa təzahürləri də var ki, bunlar az adamları düşündürür, biz onlara əhəmiyyət vermədikcə daha da dərinləşir.

Səhbət bizim adların, soyadların, coğrafi adların latın qrafikası istifadə edən ölkələrin - ingilis, alman, fransız, çex, polyak kimi dillərə necə çevriləməsindən -transliterasiyadan gedir. Biz kiril əlifbasından istifadə edərkən bu adların yazılışındakı dəlaşiqlqlara bərəət vermək bəlkə də mümkün idi; bu adları müvafiq dillərə transliterasiya etmək fonetik prinsiplərə əsaslanır. Neticədə eyni bir ad ingiliscə bir cür, fransızca başqa cür (yeri gəlmişkən, beynəlxalq razılaşmaya əsasən diplomatik sənədləşmədə fransız variantından istifadə olunur) yazıldırı.

Ancaq elə o zamanlarda da bizim "aşağılıq komplekslər" əzünü biruzə verirdi: əksəriyyətimiz o zaman xüsusi adlarımızın Azərbaycanca yox, rusca səslənməsini transliterasiyada əsas götürürdü. Məsələn, Həsənov

familiyası ingilisgə Gasanov kimi verilirdi, halbuki ingilis dilində "h" hərfi olduğunu onu Hasanov kimi yazmaq olardı. Çox da uzaq olmayan sovet dövründə bu məsələ o qədər də aktual deyildi. Belə ki, birbaşa əlaqələr yox idi və adlarının xarici dillərdə yazılıma zərurətində "bəxti" gətirmiş Azərbaycanlılar bunu şəxsi vətənpərvərliyinə, milli əzünündərk və filoloji şüurlarına müvafiq olaraq fərdi qaydada əzleri həll edirdilər. İndi, şükür ki, biz latin qrafikasına keçmişik və yəqin ki, latin qrafikasından nstifadə edən bütün dillərdə olduğunu kimi, hər şey mümkün qədər sadələşməlidir. Həmin dillərdə xüsusi adlar latin qrafikası istifadə edilən dillərə transliterasiya edilərkən imkan daxilində yazılışda heç bir dəyişiklik edilmir. "İmkan daxilində" o deməkdir ki, bütün əlavə işaralər (əlavə işarələrlə hərfaltı və hərfüstü diakritik işarələr aiddir), məsələn, bizim dildə ə, ү, چ, ی, ى ispan dilində, ????????????? p, fransız dilində e və e, polyak dilində I hərfləri əlifbanın şrift və uyquşlaşdırılma imkanlarına müvafiq olaraq saxlanıla və ya götürülə bilər (sadəcə olaraq bunun nə dərəcədə vacib olduğunu nəzərə alıb hərəkət etmək lazımdır).

Yeri gəlmışkən, yeni velosiped icad etmək lazım deynil, öz xüsusi isimlərini başqa dillərdə dəyişdirilmədən yanan Türkiyənin təcrübəsində nstifadə etmək olar (latin qrafikali başqa dillərdəki xüsusi isimlər də türk dilinə dəyişdirilmədən transliterasiya olunur). Xarici dillərdə oxuya bilən her kəsə bu prinsiplər yaxşı tanışdır. Məsələn, həm fransız, həm ingilis, həm alman qəzetlərində "Çiller" türk imzasına uyğunlaşdırılırlaraq "Ciller" yazılır, halbuki bu dillərin heç birində "s" hərfi "ç" səsini vermir. Eləcə də dünyanın latin qrafikali bütün dillərində *Don Kixot* ispan dilində olduğu kim *Don Xihote* yazılır. Həmin dillərdə *Anna Manyani* "Anna Magnani", *Jak Şirak* isə "Yasgue Chirac" kimi yazılır, halbuki sonuncu söz ingilis dilində bu yazılışla "Cakve Çirak" oxunmalıdır. Lakin heç bir ingilis onu bu cür tələffüz etmir. Beynəlxalq qaydalara görə, bu, oxucunun öz problemidir və verilən ismin necə tələffüz olunmasını bilməlidir. Soruşuram: bəs nəyə görə Karacç öz "doğma" orfoqrafiyasında olduğu kimi "Karadzic" qalır, ancaq bizim Hacıbəyov isə "Gadjibekov" olur?! Niyə bizim Məmmədov "Mamedov", Cəfər isə gah "Djafar", gah da "Jafar" kimi yazılır?! Bilmək istəyirəm ki, niyə Mexico bütün dünya dillərində əksini beləcə tapır, ancaq bizii Gəncə isa kah "Gyandzha", gah "Ganja", gah "Gandja" ... kimi kostərilir.

Bütün dünyanın "informasiya magistralları" ilə çulğasıdı bir dövrə bu məsələnin indi daha böyük təcrubi əhəmiyyəti var. Bilgisayar və internet sistemləri ilə işləyənlər bizdə bu sahədə mövcud olan müxtəlif cür oxunuşların yaratdığı manə və rahatsızlıqlarla yüz dəfələrlə qarşılaşırlar. Məsələn, hər hansı soyadla bağlı informasiya almaq üçün həmin soyadın yazılışının bütün variantlarını təqdim etmək lazım gəlir. Buna isə xeyli vaxt gedir və eyni zamanda bütün variantların təqdim edildiyinə əminlik olmur. Eyni bir adam və ya eyni soyad müxtəlif cür yazılışı ucbatından siyahiya bir neçə dəfə daxil edilə bilər. Eyni hadisə coğrafi adlarla bağlı da baş verir.

Mənə elə gəlir ki, Azərbaycan Standartlaşdırma və Metrologiya Mərkəzi bu dəlaşıqlıq - Azərbaycan dilinə və orfoqrafiyasına olan hörmətsizliyə son qoymalı, Azərbaycanın xüsusi isimlərinin latin qrafikası istifadə edilən başqa dillərə transliterasiyası qaydalarını standartlaşdırılmalıdır. Beynəlxalq Standartlaşdırma Təşkilatının transliterasiya yarımkomitesində bu standartlaşdırma məsələsinə Azərbaycanın mövqeyini öyrənməyə can atan bu yazının müəllifinə bəlli olub ki, ölkəmizin nümayəndələri üzv olmaq üçün 1995-ci ildə bu təşkilata müraciət ediblər. Lakin o vaxtdan bəri bizim tərəfimizdən bu istiqamətdə heç bir iş görülməyib. Bununla belə, bu təşkilat standartlaşdırma üzrə beynəlxalq forumlarda iştirak edir. Məsələn, 12-23 yanvar 1998-ci ildə Nyu-York şəhərində BMT-nin çoqrafi adların standartlaşdırılması üzrə konfransı keçirildi. Yəni doğrudanmı bu iş bizi lazım deyil? Axi indiyə qədər bütün beynəlxalq sənədlərdə "Nagorno Karabakh" termini işlənir. Halbuki o nə orfoqrafik, nə də leksik qaydada əzünün əsk deyilisini əks etdirir.

... Azərbaycan öz milli, o sıradan xarici pasportlarını buraxmağa hazırlanır. Görəsən, həmin sənədlərdə mənim soyadım necə olacaq: Djafarlı, Jafarlı, Jafarlı, Ceferli, yoxsa Cafarlı?

## LOBBİZMƏ AYIQ BAXIŞ

### RASİM MUSABƏYOV

Sovetlər çağında lobbizm haqqında Qərb cəmiyyətində çox geniş yayılmış bu təcrübəni birtərəfli və təhrif olunmuş şəkildə təqdim edən çoxlu kitab və məqalələr çıxb. İctimai şüura güclü şəkildə belə bir stereotip sıyrılmışdır ki, lobbizm korrupsiyanın sinonimidir. Bəs gerçəklilikdə bu hadisənin mahiyyətində nə durur? Bu suala cavab vermək üçün lobbizmin daha geniş yayıldığı və adiləşdiyi ölkələrin təcrübəsinə üz tutaq. Onlar ilk nəvbədə ABŞ və inkişaf etmiş Avropa dövlətləridir ki, onların çoxunda nəinki uyğun qanunlar qəbul edilib və fəaliyyət göstərir, həm də onlara əməl edilməsinin bir sıra korporativ normaları da işlənib hazırlanıb. Lobbizm iqtisadi və siyasi həyatda önəmlı hadisə kimi xüsusi və elmi ədəbiyyatlarda yazılıb və ümumiləşdirilib. O, hər hansı bu və ya digər aktiv qrupun maraqlarının nəzərə alınması məqsədilə hökumət qurumlarına birbaşa, yaxud dolayı yolla təsiretmə fəaliyyəti kimi adlandırıla bilər. Bu cür adlandırma ümumi mahiyyətli olduğu üçün hər hansı siyasi, yaxud ictimai fəaliyyəti bura aid etmək olar. Ona görə də bir sıra dəqiqləşdirmələr aparmaq zərurəti yaranır.

Birinci, qurum dedikdə konkret olaraq vəzifeli şəxslər nəzərdə tutulur ki, hansısa qərarın qəbul olunması və ya olunmaması onlardan asılı olur. Bu, bir, yaxud bir neçə adam ola bilər. Məsələn, deputatlar qrupu, hökumət üzvü, yaxud administirasiyanın yüksək vəzifəli nümayəndəsi.

İkinci, lobbiləşdirilmiş qərar həm müsbət, həm də mənfi xarakter daşıya bilər. Məsələn, ABŞ-dakı erməni lobbisi vaxtılı Konqres tərəfindən məlum 907-ci düzəlişin qəbul olmasına nail olmuş, hazırda isə

Azerbaycana karşı ədalətsiz və diskriminasiya xarakterli bu qərarın aradan qaldırılmaması üçün palata üzvlərinə bütün istiqamətlərdə təzyiq göstərir. Yəni lobbizm eyni dərəcədə həm müsbət, həm də mənfi istiqamətə yönəldilə bilər.

Üçüncüsü, lobbiləşmə vezifəli şəxslərin yalnız maddi stimullaşdırma prinsiplərinə əsaslanmasa da, bu metod lobbizmdə ən geniş yayılmış və təsirli amil hesab olunur. Primitiv mahiyyəti və qanunla təhdid olunan rüşvətvermə əvəzinə, hazırda başqa metodlardan istifadə olunur; seçki fondlarına birdəfəlik, yaxud mütamadı yardım göstərilməsi, pulsuz xarici səfərlərin təşkil olunması, sərfəli mühazirə turları, vezifəli şəxslərin qohumlarının, köməkçilərinin, bəzən də hökumət qurumlarındakı yerlərini itirdikdə onların özlerinin də "yağlı yerlərə" təmin olunması.

Dərdünçüsü, lobbizmi dövlət strukturları üzərində mafioz, klan, yaxud mason nəzarəti ilə qarışdırmaq düzgün olmazdı. Ona görə ki, dediklərimiz kizli və qanunazidd mahiyyət daşıdıqparı üçün lobbizmdən tamamipə fərqlənir.

Bütövlükde isə lobbizm məqsədə çatmaq üçün təbii forma hesab olunur. O, istər hərəkət formasında (müxtəlif ictimai birliliklər, məsələn: qadın, ekoloji, etnomədəni, sahibkarlar birlüyü, müxtəlif komitələr və s.), istərsə də, peşəkar fəaliyyətdə təzahür edir. hər hansı bir ölkədə lobbizmin nnikişafı və yayılması həmin ölkənin siyasi və iqtisadi inkişaf səviyyəsi, həmçinin həmin ölkədə formalaşmış siyasi və dövlət ənənələri ilə müəyyən olunur. Ancaq şübhə yoxdur ki, cəmiyyətin yüksək inkişaf səviyyəsi lobbizmin peşəkar formada daha da mədəni səviyyədə fəaliyyətini şərtləndirir.

Məsələn, təkcə Vəsinqtonda bir neçə min lobbi təşkilatları və kontorları qeydə alınmışdır. Bu, müşavir və məsləhətçi kimi ən yaxşı vəkillərin, iqqisadçıların, istefada olan hərbçilərin, siyasetçilərin və dövlət nümayəndələrinin də məşğul olduğu yüksəkmaaşlı fəaliyyət formasıdır. Müasir peşəkar lobbi təşkilatları lazımı qərarları qəbul etdirmək üçün siyasetçilərin, vezifəli şəxslərin ənənəvi maddi stimullaşdırma metodu ilə yanaşı, mətbuat və televiziyyada lazımı kampaniyaların təşkil olunması, fraksiyalara rəsədi məbarizə mexanizminin işə salınması, seçicilərdən məktub və telegram axınıni təşkil etmək kimi təsirli imkənlərə malikdir.

Lazımı qərarların qəbul olunmasını şərtləndirən (bu məsələnin pərdəarxası tərəfi əsasən lobbi təşkilatlarının fəaliyyəti ilə müəyyən olunur) amil olaraq maraqların uzlaşdırılması kimi mürəkkəb bir proses haqqında dəqiq təsəvvür və bilgi olmadan istər ABŞ-da, istərsə də qonşu Türkiyədə belə hansıa qərarın qəbul olunmasına, yaxud dəyişdirilməsinə cəhd etmək siyaseti gənc Azərbaycan dövləti üçün böyük sarsıntılarla müşayiət olunaçaq. Ancaq keçmiş postsovət ölkələrində, eləcədə Azərbaycanda lobbizmin formalaşmağa başlaması göstərir ki, bu məsələyə münasibət getdikcə artmaqdadır.

Bizim ölkəmizdə qeydə alınmış və fəaliyyətdə olan, əhalinin müəyyən qrupunun qərarlarının lobbiləşməsinə istiamətlənmiş bir sıra siyasi partiya və təşkilatlar, məsələn kəndlilər partiyası, sahibkarlar partiyası, maarifçilər partiyası, ekolojiya partiyası və sair kimi müxtəlif partiyalar mövcuddur. Öz korporativ maraqlarının lobbiləşməsn istaqamətində kinematoqrafçılar, yazıçılar, sənayeçilər, sahibkarlar, bankırlar və jurnalistlərin yaradıcılıq birlikləri daha aktiv fəaliyyət göstərir.

Hələlik bu cür fəaliyyət formasının əhatəsi çox da geniş deyil. Azərbaycanda lobbizm əsasən hakimiyyətin icra orqanlarına istiqamətlənmiş, primitiv, daha doğrusu, xahişetmə xarakteri daşıyır. Ancaq bu iş praktik olaraq aparılır və perspektivdə dəfələrlə genişlənə bilər. Yadda saxlayaqsı ki, dünyada ən aktiv və güclü lobbilerdən birnət neft lobisi hesab olunur. Bu sahənin gələcəkdə ölkəmizdə geniş inkişaf perspektivini nəzərə alaraq Azərbaycanda da müvafiq strukturların formalaşacağını diqqətdə saxlamaq lazımdır. Gələcəkdə nefq dollarlarının bölüşdürülməsi müxtəlif qrupların lobbiləşməsi ilə müşayiət olunaçaq. Ona görə də respublikada lobbi fəaliyyətinin qanunla tənzimlənməsn istiqamətdəki hazırlıq işlərini hansıa düşünülmüş, yaxud vaxtından əvvəl olan hadisə kimi qiymətləndirmək lazım deyil.

Hər halda, qonşu Rusiyada "Dövlət hakimiyyətini federal orqanlarında lobbi fəaliyyətinin tənzimlənməsi" haqqında qanun layihəsi hazırlanmışdır və tezliklə ilk oxunuşa təqdim olunacaqdır. Bu sənədin əsas mahiyyəti ilə tanış olmaq bizim üçün də maraqlı olardı.

Beləliklə, bu sənəddə lobbi fəaliyyəti belə müəyyənləşdirilir: bu, hüquqi və fiziki şəxslərin öz maraqları, yaxud konkret müştərilərinin maraqları naminə qanunverici aktaların, inzibati, siyasi və sair qərarların müvafiq orqanlarda işlənməsinə və qəbul olunmasına nail olmaq üçün onların dövlət hakimiyyətinin federal orqanları ilə əlaqəli fəaliyyətidir.

Lobbist isə "lobbist kimi qeydiyyatdan keçmiş və qanunla müəyyən olunmuş qaydada lobbi fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almıpp, üçüncü şəxsin (müştərinin) maraqları naminə həm pulsuz, həm pullu, həm də qonorarla lobbi fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşıdır". Yəni bu, fiziki şəxslərə aid olan işdir, lakin həm də xüsusi lobbi firmaları yaratmaq da mümkündür.

Qanunun məqsədi vətəndaşlara dövlət işlərinin idarəciliyində iştirak etmək haqtında onların Konstitusiya hüquqlarının gerçəkləşdirilməsinə kömək etməkdir. Sadə insanlar qərarların qəbul olunmasına təsir göstərmək imkanı əldə etməlidirlər.

Qanun layihəsində lobbi fəaliyyətinin həyata keçirilməsində müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Bu məhdudiyyətlər hakimiyyətin federal orqanlardakı vezifəli şəxslərinə, ekspert fəaliyyəti ilə məşğul olan müşavirlərinə, məsləhətçilərinə və ekspertlərinə şəhər olunur. Federal orqanlarda vezifədə olmuş şəxslərin vezifədən çıxarıldıqdan, yaxud istefaya göndərildikdən sonra bir il müddətində lobbi fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Bundan başqa, xarici vətəndaşlar da lobbit ola bilməzlər. Həmçinin vətəndaş

olmayan və yaxud ikili vətəndaşlığı olan şəxslər, qəsdən cinayət törətmış və qeydəalınma ərefəsində istintaq altında olan şəxslər, ali təhsili olmayan, yetkinlik yaşına çatmamış, psixonevroloji müəssisələrdə qeydiyyatda olan və qabiliyyətdən məhrum şəxslərə də lobbi fəaliyyəti ilə məşğul olmağa icazə verilmir. Hamının qeydə alınması Ədliyyə Nazirliyində həyata keçirilir. Layihəyə əsasən, lisenziyanın verilməsi və qanun pozuntusu qeydə alındıqda onun geri alınması da Ədliyyə Nazirliyinə həvalə edilir. Lazımı sənədlər doddurulduqdan sonra hər iddiaçı bir aydan gec olmayıaraq qeydə alınmalı, sonrakı bir ay ərzində isə ona lisensiya verilməlidir. Lisensiya bir il müddətinə verilir. Sonradan lazımlı olduqda onun müddəti uzadılır. Lisensiya sahibi hər bir açıq informasiyanı, qanun layihəsini, layihəyə düzəlişləri və həmcinin digər sənəd və materialları əldə etmək hüququna malikdir. İkincisi (bu, çox vacibdir), ona federal məclislərə, hakimiyyətin icra orqanlarına və deputatlarla görüşmək imkanlarına malik olmaq zəmanəti verilir. Hakimiyyət orqanlarının bu adamlarla iş rejiminin müəyyən olunması, məsələn, onlarla xüsusi görüşləri keçirilməsi məsələləri də layihədə əz əksini tapıb.

Layihədə həmcinin lobbi təşkilatlarının və lobbistlərin akkreditə olunması və hakimiyyət orqanları ilə iş rejimi də müəyyən olunur, məsələn; informasiyaların, sənədlərin, qərar layihələrinin hakimiyyət orqanlarına təqdim olunması; komitələrin, komissiyaların, deputat qruplarının, icra orqanlarının işində iştirak etmək; deputatlarla, vəzifəli şəxslərlə əstər yazılı, istərsə də şifahi formada əlaqə yaratmaq, hər hansı bir məsələyə diqqəti cəlb etmək üçün kütləvi informasiya vasitələrində iştirak etmək.

Bu planda ABŞ-ın 1946-cı ildən qəbul edilən və qüvvədə olan müvafiq qanunvericiliyinin, qonşu Türkiyənin və Avropa ölkələrinin təcrübələrinin öyrənilməsi Milli Məclis deputatlarına bu və ya digər formada lobbi fəaliyyətləri ilə rastlaşdırıqda düzgün mövqə tutmağa imkan verər.

## PARLAMENT ÜÇÜN ÇOXLUĞUN METAFİZİKASI

### Demokratiyanın Kopernik inqilabı haqqında

*Niyazi Mehdi*

İnsanlar fikirlərinə görə bir-birindən az və ya çox dərəcədə ayrırlılar. Bu həmişə olub. Ancaq demokratiyanın plüralizm prinsipi hər hansı fikir ayrılığının "yaşamaq" haqqını qorur. Sovet mədəniyyətində tənqid və özünütənqiddən çox danışılırdı. Bu, fikir fərqlərinə haqq qazandırırdı. Ancaq heç kim sovet cəmiyyətini plüralistik toplum adlandırmırdı. Səbəb o idi ki, həmin rejimin fikir məsələsində demokratiyadan bir prinsipial fərqi vardi. Demokratiya, sadəcə, fikir fərqlərinin yox, bir-birindən uzaqda duran ən yad ideologiyalardan doğan fikir fərqlərinin yaşamaq hüququnu müdafiə edir. Bu səbəbdəndir ki, demokratak cəmiyyətlərdə demokratiyanın əsl düşməni olan kommunist ideologiyasının da qəzet-kitabları çıxır, deputatları parlamentə seçilə bilir.

Demokratiya plüralizmə cəmiyyətdə düşüncə, ideya yaradıcılığının çox güclü qaynağı kimi baxır. Plüralizmin xeyrinə deyilən bu arqumenti Azərbaycan cəmiyyəti yaxşı bilir, onun üçün də yazımızda məqsəd həmin tezisi təkrar etmək deyil.

"Plüralizm" latınca çoxluq deməkdir. Anadolu türkləri "plüralizm"ı elə beləcə də dillərinə çevirib "çoxculluq" deyirlər. Parlamentdə çoxculluq, plüralizm yalnız bir-birinə ağıllı fikir demək "gözəlliyi" deyil. Plüralizm çoxlu konfliktlər, intriqalar, pərtliklər törədir. Nəticədə prinsip qatında plüralizm nə qədər bəyənilsə də işdə onu arzulamaq, sevmek asan deyil. Plüralizmi, çoxluğu biz çox vaxt dağıılma, deqradasiya faktı sayırıq, ona görə də birlidən danışmağı sevirik. Hansı tarixi köklərdən gəlir bizim bu baxış? Parlament mədəniyyəti üçün bu sual önəmli olduq onu düşünək.

#### KOPERNİK İNQİLABI

Ərəbcənin "inqilab", latıncaın "revolyusyo" u "devrim" deməkdir. Kopernik də astronomiyada devrim etmişdi. Ondan qabaq demişdilər ki, Yer yerində qalır, Güneş onun başına fırlanır. Kopernik isə fırlananla fırlanmayanın yerlərini devirib dəyişdi. Güneş yerində qalan, Yer onun başına fırlanın oldu. Kopernik yezuitlərin gözündə düz olanları tərsinə çevirdi (devirdi). Sonrakı elm isə bildirdi ki, əslində, tərsinə çevirənlər yezuitlərin özü idi. Kopernik devrimi tərs salınmışları yerinə qaytardı.

O vaxtdan "Kopernik devrimi" metafora kimi elmde bütün prinsipial dəyişmələri bildirir. Beləcə, Kantın da fəlsəfəsi metafizik düşünüşdə Kopernik devrimi, inqilabı sayılır.

Çağdaş dünyada demokratiya haqqında çox yazılar, yazırlar. Ancaq demokratiyanı anlamaq üçün bir addım da atıb onu siyasetdə, mədəniyyətdə, siyasetşünaslıqda Kopernik devrimi adlandırmaq gərək. İndi baxaq görək, demokratiya insanların alışqanlığında düzülmüş nələrin yerini dəyişdi ki, Kopernik devrimi oldu.

Platondan başlayaraq Plotində, Ortaçağ neoplatonik fəlsəfəsində, müsəlman mədəniyyətinin İbn Sina, Əl-Farabi, Bəhmənyar, Nəsimreddin Tusi kimi filosoflarında bir filosofem (dəyişməz fəlsəfi motiv) vardi: Allah Bir Olandırsa ondan çıxan, emanasiya edən, nurlanan dünya aşağı açıldıqca budaqlanır, xirdalıqlara paylaşır, bir sözlə, çoxcullaşır. Tanrı konusun zirvəsi kimidir, dünya isə aşağıya doğru pillələrin genişlənməsidir (genişlənmə isə çoxluğun artmasıdır).

Bu fəlsəfi "tikilidə" də Tanrıının simvolu Bir, dünyanın bildircisi isə Çoxluq idi. Konstruksiyanın əxlaqi, psixoloji açımları çoxluğa müxtəlif mənfi dəyərlər verirdi. Çoxalma Bir-dən uzaqdışmədir, korlanmadır, didişmədir, pisləşmədir. Ona görə də neoplatoniklər, sufilar Allaha qayıdışı çoxluqdan qurtuluş kimi görürdülər. "Allahı sevmək Birə, Vəhdətə qovuşmadır" - deyirdilər.

Coxluğa fikri dağılmış sufilerin aqibətini Cəlaləddin Rumi bələ açırdı:  
Uzun (yəni çox) saqqal sufilərə xoşdur, amma sufi saqqalına qulluq edənəcən Arif Allaha qovuşur.  
Əslində Təkdən coxluğa keçidin bəla olması fəlsəfədənqıraq düşünüşdə də vardi. Əski toplumlardan bəri  
birin çoxa bölməsi bəla sanılırdı. Şekspirin Kral Liri, Balzakin Qorio atası varlarını bölməklə bəlaya düşar  
olmuşdular. Amma bütün bunlar bir qırğın, bütün Azerbaycan toplumu yumruq kimi birləşmək arzusunda  
əski inanişlərin, Platon, Plotin, Fərabi sübütlarının çərçivəsində qalırlar. Demokratiya məhz bu möhtəşəm  
birlik, anti-coxluq qurğusunu, tikişini devrimə düşər etdi, devirdi.

#### ÇOXCULLUĞA TAYBATAY AÇIQ MƏDƏNİY YƏTLƏRDƏ DÖVLƏTİN ÇƏTİN DURUMU

Totalitar və avtoritar toplumların siyasi pafosunu bələ formulə etmək olar: azaltmaqla (daraltmaqla)  
şiddətləndirmək. Beləcə su axarını boğanda fışqırtı yaranır.

Demokratiya pafosunun düsturu: çox şey gətirmək üçün çox şeydə gəlmək lazımdır. Məhz buna görədir ki,  
demokratiya coxluqdan çəkinməməyə, qorxmamağa məhkumdur. Məhz buna görədir ki, demokratiya hətta  
hakimiyət - toplum qatlarını bir zirvəli konus formasından çıxarıır.

Totalitar sistemlər toplumda "Allah - dünya" və ya "Baş - bədən" rejimini yaratmaq istəyirlər. Bu zaman  
toplumun zirvəsi bir nöqqə (prezident, kral və s.) olur. Toplumda yerdə qalanlar isə bu zirvə nöqtəsindən  
aşağı düşdükçə genişlənən və dəyəri azalan dairələr olur.

Demokratiya hakimiyətdə "zirvə nöqtəsi" simvoluna güclü zərbə vurur. Konus strukturunu dağıdır. Toplumun  
yuxarı başı bir zirvə nöqtəsinə çatıb dayanır. Zirvədə hakimiyət bölgüsü getdiyi üçün üç dairə: bir tərəfdə  
prezident yönetimi, o bir tərəfdə parlament, üçüncü tərəfdə isə Anayasa məhkəməsi qərar tutur.

Bu vəziyyətə görədir ki, demokratiya çətin rejimdir. Bu çətinliyə görədir ki, demokratiya şəraitində konfliktləri  
zoraki olmayan yollarla çözmək, ağızları yummadan qələbə çalmaq texnikasını yüksək səviyyədə  
mənimsəmək siyasi liderlərin, partiyaların çox ciddi problemi olur. Milli Məclisin qarşısında duran  
vəzifələrdən biri də bu problemin öhdəsindən gəlməkdir. Parlament nümunəsi cəmiyyəti bir də bu baxımdan  
inkişaf etdirə bilər.

## BÖYÜK BRİTANIYA PARLAMENTİ ÜZVLƏRİNİN İCTİMAİ HƏYATDA DAVRANIŞ STANDARTLARI

### LALƏ NƏCƏFOVA

Bəzi siyasi xadimlərin ictimai həyatda davranışının qeyri-etik olması haqqında məlumatlar Böyük Britaniya  
parlamentinə daxil oldutdan sonra burada İctimai Həyatda Davranış Standartları Komitəsi yaranmışdır.  
Komitenin birinci hesabati 1995-ci ilin yayında ictimaiyyətə təqdim olunmuşdur. Həmin hesabatın əsasında  
Nümayəndələr Palatası aşağıdakılari həyata keçirdi.

Qərara alındı ki, parlament üzvləri hər hansı məsələni qaldırmağa, yaxud onunla bağlı fəaliyyət göstərməyə  
görə ödəniş ala bilməzler;

- Parlament üzvlərinin iqtisadi maraqlarını qeydiyyatdan keçirmək, parlament üzvlərinə ictimai davranışlarına  
dair məsləhətlər vermək və münasib şikayətləri araşdırmaq üçün parlamentin bir üzvü komissiyanın sədri  
təyin olundu;
- Standartlar və imtiyazlar komitəsi yaradıldı;
- Parlament üzvləri üçün yeni Davranış kodeksi yaradıldı.

Həmin kodeksi nəzərinizə çatdırırıq (kiçik ixtisarlarla).

### PARLAMENT ÜZVLƏRİNİN DAVRANIŞ KODEKSI

Kodeksin məqsədi

Davranış kodeksinin məqsədi palatada, seçiciləri və ümumiyyətlə, ictimaiyyət qarşısında vəzifələrini icra  
etməkdə parlament üzvlərinə kəmək etməkdir.

Şəxsi davranış

Parlament üzvləri İctimai Davranış Standartları Komitəsinin müəyyənləşdirdiyi və bütün rəsmi şəxslərə aid  
olan ümumi davranış prinsiplərinə riayət etməlidir.

Fədakarlıq

Rəsmi şəxslər hər hansı qərarı yalnız ictimai maraq mövqeyindən qəbul etməlidir. Onlar bunu özləri, ailələri,  
dostları üçün hər hansı maliyyə və yaxud digər maddi maraq güdərək edə bilməzler.

Təmizlik

Rəsmi şəxslər özlərini kənar şəxslərdən, təşkilatlardan onların rəsmi vəzifələrini icra etmələrinə mane ola  
biləcək heç bir maliyyə və ya digər asılılığa salmamalıdır.

Obyektivlik

Vəzifə xidmətlərini yerinə yetirərkən, o cümlədən görüşlərini təyin edərkən, yaxud ayrı-ayrı şəxslərin  
namizədliyini mükafatın, ya imtiyazların verilməsi üçün irəli sürərkən rəsmi şəxslər öz seçimlərini yalnız  
həmin namizədlərin məziyyətlərinə əsasən etməlidir.

Hesabdarlıq

Rəsmi şəxslər qəbul etdikləri qərarlara və atdıqları addımlarına görə ictimaiyyət qarşısında hesabat verməli  
və lazımlı olarsa, fəaliyyətlərini yoxlamaq üçün özlərini təqdim etməlidir.

## Aşkarlıq

Rəsmi şəxslər qəbul etdikləri qərarlarda və atdiqları addımlarda mümkün qədər aşkarlığı gözləmeliidir. Onlar qərarlarını izah etməli və məlumatın verilməsini yalnız o halda məhdudlaşdırılmalıdır ki, bunu ictimai maraq tələb etsin.

## Liderlik

Rəsmi şəxslər bütün bu prinsipləre riayət edərək liderlik və şəxsi nümunə göstərməlidir.

Parlement üzvləri davranışlarını ictimai maraq əsasında qurmali, şəxsi maraqlarının ictimai maraqla toqquşmasına yol verməməli və belə bir toqtuşma baş verdikdə onu dərhal ictimai maraqların xeyrinə həll etməlidir.

Parlement üzvləri həmişə elə bir tərzdə davranışlılarırlar ki, xalqın parlamentin saflığına olan etibarı, inamı qorunsun və güclənsin. Onlar heç zaman parlamenti, ümumiyyətlə, onun üzvlərini gözdən salan hərəkətə yol verməməlidir.

Parlement üzvünün parlamentə, ya parlamentin hər hansı komitəsinə hər hansı bir qanun layihəsini, ya təklifi verməsinə, ya əksinə, verməməsinə təsir göstərmək üçün təklif olunan rüşvətin (o cümlədən hər hansı ödəniş, kompensasiya, ya mükafatın) onun tərəfindən qəbul edilməsi yolverilməzdir.

Parlement üzvləri iqqisadi maraqlarını parlamentdə tam şəkildə qeydiyyatdan keçirməli, parlamentdə və ya hər hansı bir komitədə müvafiq müzakirələrdə və yaxud nazirlər, dövlət qurumları və ya icra orqanları ilə onların mənafeyinə toxunan danışqlarda diqqəti həmişə öz şəxsi iqtisadi maraqlarının mövcudluğuna tərəf yönəltməlidir.

Parlement üzvü maliyyə münasibətlərində olduğu təşkilatla, ya həmin təşkilatın adından fəaliyyət göstərən şəxslərlə münasibətlərində (o cümlədən ictimaiyyətə bildirilməyən qeyri-formal görüş və tədbirlərdə), nazirlər, parlament üzvləri və rəsmi şəxslərlə ünsiyyətlərində açıq və səmimi olmalıdır.

Parlement üzvü parlamentdə gedən heç bir müzakirədə muzdalu vəkil kimi iştirak edə bilməz.

Parlement üzvləri yadlarında saxlamalıdır ki, vəzifə xidmətlərini yerinə yetirərkən məxfi surətdə aldıqları informasiya yalnız həmin xidmətlərlə bağlı istifadə oluna bilər və heç zaman maddi gəlir əldə etmək üçün istifadə oluna bilməz.

## ABŞ İNFORMASIYA MƏRKƏZİ: İMKANLAR GENİŞLƏNİR

*Hal-hazırda Amerika Birleşmiş Ştatlarını və Azərbaycanı mühüm iqtisadi, siyasi və mədəni maraqlar birləşdirir. Bu məsələlərlə bağlı informasiyaya olan ehtiyacı ödəmək üçün ABŞ-ın İnformasiya və Ticarət Xidmətləri özlerinin informasiya mənbələrini Səfirliyin birinci mərtəbəsində yerləşən İnformasiya Mərkəzində birləşdirmişlər. Beləliklə, maraq doğuran məsələlərə dair informasiyanın alınması imkanları daha da genişlənmiş, ondan istifadə edilməsi isə daha da asanlaşmışdır. Yəqin ki, imkanlar haqqında ətraflı söz açmaq millət vəkillərinə, onların köməkçilərinə, Milli Məclis aparatı şəxslərinə maraqlı olacaq.*

### BİZNES MƏLUMATI XİDMƏTİ

BMX ölkələrimiz arasında inkişaf etməkdə olan iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu şöbə bu əlaqələrlə və onların yaratdığı imkanlarla maraqlanan işgüzar adamlara Ticarət Departamentinin Xarici Ticarət Xidməti ilə birgə köməklik göstərir. Burada çalışan mütəxəssislər bizneslə bağlı aşağıdakı mövzulara aid məlumat vere bilər:

- ABŞ-dan ixracat;
- Azərbaycana idxlə;
- marketinq üzrə statistik məlumatlar;
- iqtisadi proqnozlar;
- ABŞ şirkətləri və ABŞ-da istehsal olunmuş məhsullar;
- ticarət imkanları;
- ABŞ təchizatçıları və əlaqapər;
- ABŞ qanunları və qanunverici sənədləri;
- sənayenin perspektivləri;
- şirkətlərlə əlaqələr;
- məhsul haqqında məlumat;
- patentlər, ticarət nişanları və müəllif hüquqları.

### Məlumat xidməti

MX ABŞ-ın siyasi, iqtisadi və mədəni həyatı barədə məlumat kitabçaları, dövri nəşrlər, hökumət sənədləri, çoxsaylı CD-ROM tipli məlumat mənbələr və beynəlxalq məlumat mənbələri ilə Internet vasitəsi ilə birbaşa əlaqə kimi müxtəlif mənbələrdən ətraflı məlumat verir.

### Məlumat kitabları

İnformasiya Mərkəzinin kitab və sənədlər toplusu 300-ə yaxın məlumat kitabçasından; siyasi və ictimai elmlər, beynəlxalq münasibətlər, iqtisadiyyat, ticarət, mülki və siyasi hüquq, ictimai əlaqələr, ekologiya, təbiət, menecment, marketinq, Amerika ədəbiyyatı, tarix və jurnalistikha haqqında 1000-ə qədər kitabdan ibarətdir.

Dövri nəşrlər

Bunlardan başqa, Mərkəz demokratiya, siyaset, neft sənayesi, kompüter və başqa maraq doğuran sahələrə aid ətraflı məlumat verən 30-dan çox dövri nəşr alır.

Pro Quest

Mindən çox dövri mətbuatda çap olunmuş məqalələrlə tam və qısa tanışlığa imkan yaradır;

PDQ

ABŞ-in dövlət sənədləri və siyasi qətnamələri də daxil olmaqla geniş həcmli materialların mətnlərini özündə cəmləşdirir;

U.S.Foreign Affairs

Rüblük CD-ROM tipli bu məlumat mənbəyi ABŞ-in xarici siyasetinə dair 1990-ci ildən bəri çıxan 4000-dən çox rəsmi sənədi əhatə edir;

National Trade Data Bank (NTDB)

Ticaret Departamenti tərəfindən yaradılmış bu CD-ROM geniş çeşidli mənbələri birləşdirməklə statistik məlumatları, beynəlxalq ticarətin tam həcmli təsvirini təqdim edən iqtisadiyyat və ixراجat haqtında məlumatların əvəzolunmaz toplusudur;

Thomas Register

- ABŞ dövlətinin təşkilinə dair kitablar;
- ABŞ prezidentləri haqqında
- ABŞ-in qanunverici orqanı haqqında
- Konqres üzvlərinin tərcüməyi-halları haqqında məlumatlar.

FBIS Publications

Xarici yayım vasitələrinin informasiya xidmətinin nəşrləri.

Power Finder Phonedisk – 8 disk

Amerikanın professional CD- ROM telefon kitabı təşkilatların və şəxslərin telefon nəmrələrini asanlıqla tapmağa kömək edir.

Encyclopedia of Associations

Bu CD-ROM 80 000-dən çox müxtəlif sahədə fəaliyyət göstərən beynəlxalq cəmiyyətlər haqqında məlumat verir.

Environmental Industry Associations Resource Informations System

Ətraf mühit sahəsində çalışılan cəmiyyətlər haqtında məlumat-informasiya sistemi.

Health & Medical Industry Directory

Səhiyyə və tibb sənayesi üzrə məlumat kitabçası.

Peterson's College Database 1995

Kolleclər haqqında məlumat mənbəyi.

Britannica CD

Gale Business Resources

Gale biznes mənbələri

McGraw-Hill Encyclopedia of Science & Technology

Elm və Texnologiya Ensiklopediyası

The New Grolier Multimedia Encyclopedia

Bu CD-ROM 21 cildlik ensiklopediyanın mətnini, video-təsvirini və səsini özündə cəmləşdirir.

Microsoft Bookshelf'95

cəld axtarış aparmaq üçün imkan yaradır, informasiyaya asanlıqla yol açır. Məlumat audio, video və multiplikasiya şəklində təqdim olunur.

Expert Astronomer for Windows

astronomiyaya aid məlumat verir.

Multimedia U.S. History

ABŞ tarixi haqqında mətnlər, şəkillər, videotəsvirler və audiomateriallар təqdim edir.

Ş Amerika İnfomasiya Xidmətinin elektron bülleten lövhəsi (BBS)

Kompüteri vo modem çıxışı olan hər kəs elektron bülleten ləvhəsi vasitəsi ilə lazımı sənədləri və məlumatı əldə edə bilər. Onlardan əsasları: Vaşinqton Fayl, Elektron Jurnalları və "Caspian Chronicle" qəzeti

ABŞ və Azərbaycana aid sənədlər toplusu

- Dövlət Departamentinin Azərbaycana aid bülletenləri;
- ABŞ prezidentinin Azərbaycan haqqında çıxışları;
- Azərbaycana aid ABŞ qanunvericilik sənədləri;
- ABŞ-in Dağlıq Qarabağ məsələsində vasitəciliğ fəaliyyəti;
- ABŞ-la Azərbaycan arasında mədəniyyət və elm sahələrində birgə proqramlar;
- ABŞ-Azərbaycan iqqisadi əlaqələri;
- Azərbaycan prezidentinin ABŞ-a aid çıxışları;
- ABŞ-in Azərbaycana göstərdiyi humanitar və iqtisadi yardım.

® Videokasetlər və ingilis dilinin tədrisi materialları

Mərkəzdə həmçinin müxtəlif mövzulara həsr olunmuş 200-dən çox videolentlər var. Əksəriyyəti ingilis, bəziləri rus və Azərbaycan dillərindədir. Burada ingilis dili dərsliklərinin nümunələrini də tapmaq olar.

*Bu məlumatın hazırlanmasında Fondumuza yardım etdiyinə görə ABŞ səfirliyinin kitabxana müdürü Sevda xanım Kərimovaya böyük minnətdarlığını bildiririk.*